

Azərbaycanlı alimin məqalələri dünya çapında

Bu il Londonda nüfuzlu “John Wiley” nəşriyyatında, professor V.Anisimovun (Amgen Inc., United Kingdom) və professor N.Limiosun (University of Technology of Compiegne - Sorbonne University Group, France) elmi redaktorluğu ilə ikicildlik “Kütləvi xidmət sistemləri. Qabaqcıl trendlər” adlı məqalələr toplusu çap olunub.

Toplunun 2-ci cildində dünya şöhrətli hindistanlı professor A.Krishnamoorthy və onun tələbələri D.Shajin və V.Narayananın “Müsbat xidmət zamanlı ehtiyatların idarəedilməsi: İcmal” adlı məqaləsi yer alıb. Məqalədə müəlliflər tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarə edilməsi sistemləri nəzəriyyəsinin yaranması, inkişafı və müasir vəziyyətin analiz ediblər. Burada müəlliflər bildirirlər ki, bu nəzəriyyənin əsasları 30 il əvvəl amerikalı alımlar K.Sigman (Kolumbiya Universiteti), D.Simchi-Levi (Massachusetts Texnologiya İnstitutu) və həmyerlimiz, AMEA-nın müxbir üzvü, professor Ağası Məlikov tərəfindən qoyulub. Bununla bağlı amerikalı alımların məqaləsi “Annals of Operations Research” jurnalında, həmyerlimizin məqaləsi isə “Cybernetics” jurnalında çap olunub.

Qeyd olunan icmal məqaləsinin ədəbiyyat siyahısında 150 elmi əsər göstərilib ki, bunlardan da 13-ü azərbaycanlı alım A.Məlikovun son illərdə dönyanın müxtəlif aparıcı jurnallarında çap olunmuş məqalələridir. Bu sahədə prioritetin həmyerlimizə məxsus olması tanınmış alımlar H.Daduna (Almaniya), W.Yue (Yaponiya) və digərlərinin məqalələrində də dəfələrlə göstərilib.

Qeyd olunan nəzəriyyənin yaradılmasının 30 illiyi ilə əlaqədar olaraq dünyaca məşhur alımlar – professor A.Krishnamoorthy (Cochin University of science & Technology, Kochin, INDIA) və professor S.Chakravarthy (Kettering University, Flint, USA) AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, Milli Aviasiya Akademiyasının kafedra müdürü, professor Ağası Məlikovla birlikdə bu sahədə ilk məqalələrdən birinin dərc olunduğu “Annals of Operations Research” jurnalının baş redaktoru professor E.Borosa müraciət edərək jurnalın xüsusi nömrəsinin buraxılmasını təklif ediblər.

Qeyd edək ki, yaradılmış nəzəriyyənin elmi və praktiki əhəmiyyətini nəzərə alaraq təkliflə bağlı müraciətə dair müsbət qərar qəbul olunub. Belə ki, jurnalın gələn il üçün xüsusi buraxılışının A.Krishnamoorthy, S.Chakravarthy, A.Məlikov və V.Narayananın redaktorluğu ilə hazırlanması nəzərdə tutulur.

Ağası Məlikovun elmi fəaliyyətini qısaca nəzərdən keçirsek azərbaycanlı alimin gördüyü işlərin, apardığı tədqiqatların dünya alımları tərəfində maraqla qarşılandığının şahidi oluruz.

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A.Məlikov 1977-1980-ci illərdə Siyəzən rayonunun Kiçik Həmyə kənd səkkizilik məktəbində riyaziyyat müəllimi işləyib. 1980-1989-cu illərdə Sumqayıt şəhərindəki “Neft-kimya-avtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda çalışıb. O, 1989-1992-ci illərdə Kiyev Politexnik İnstitunda doktoranturada təhsilini davam etdirib. 1984-cü ildə Kiyev Avtomatika İnstitutunda texnika elmləri namizədi, 1992-ci ildə isə Kiyev Politexnik İnstitutunda texnika elmləri doktoru elmi dərəcələrini alıb.

Ağası müəllim tətbiqi riyaziyyat sahəsində tədqiqatlar aparır. Tanınmış alimin əsas elmi işləri mürəkkəb kütləvi xidmət sistemlərinin riyazi model-lərinin və onların analizi və optimallaşdırılması üçün üsulların yaradılması na həsr olunub. Onun 250-dən çox məqaləsi dönyanın nüfuzlu elmi jurnalarda çap edilib. Ukraynanın müxtəlif nəşriyyatlarında nəşr olunan 3, eləcə də “Springer-Verlag” nəşriyyatında çap olunan 2 monoqrafiyanın müəllifi dir. 2011-ci ildə Ağası Məlikovun redaktorluğu ilə “Intech” nəşriyyatında “Cellular Networks” adlı 450 səhifəlik məqalələr toplusu nəşr olunub.

A.Məlikov həmçinin bir sıra ölkələrdə elmi fealiyyətlə məşgül olmuşdur. Belə ki, o, 1998-2000-ci illərdə Şimali Kipr Türk Respublikasındaki universitetlərdə professor kimi 2 il çalışıb. 2006-cı ildə Koreya Universitetinin (Seul) Telekommunikasiya Riyaziyyati Elmi Mərkəzinə dəvət olunaraq 2 ay müddətində burada dönyanın aparıcı alımları ilə birləşdə tədqiqatlar aparmış və eyni zamanda birgə məqalələr çap etdirmişdir. Bundan başqa, A.Məlikov Budapest İqtisadiyyat və Texnologiya və Debresen universitetlərinə də dəvət edilərək həmin ali təhsil müəssisələrində mühazirələr oxuyub.

Azərbaycanlı alım nüfuzlu beynəlxalq bazalarda indeksləşən bir neçə jurnalın redaksiya heyətinin üzvüdür. O, 2012-2014-cü illərdə ABŞ-da çap olunan “American Journal of Operational Research” jurnalının ilk baş redaktoru olmuşdur.

Uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İnformatika elmləri üzrə ekspert komissiyasının üzvü və rəhbəri olmuş alimin yetirmələri də kifayət qədərdir.

“Azərbaycan müəllimi”nin oxucularına “Tələblərə xidmət zamanı müsbət olan ehtiyatların idarəedilməsi sistemləri” haqqında məlumat verən Ağası Məlikov qeyd edir ki, bu nəzəriyyə kütləvi xidmət və ehtiyatların idarəedilməsi nəzəriyyələrinin əsasında yaradılmışdır: “Kütləvi xidmət nəzəriyyəsinin əsasları təxminən yüz il əvvəl danimarkalı alım Erlang tərəfindən qoyulmuşdur və o zamanlar yenicə yaradılmış telefon şəbəkələrinin riyazi analizi üçün istifadə olunurdu. Bu sahədə yerinə yetirilən tədqiqatlarda bir qayda olaraq fərz edilir ki, tələblərə xidmət etmek üçün boş serverlərin olması kifayətdir və sistemin her hansı başqa resursunun olması tələb olunmur. Ehtiyatların idarəedilməsi nəzəriyyəsinin əsasında duran hipotez ondan ibarətdir ki, tələblərə anı olaraq xidmət göstərilir, başqa sözlə, tələblərə xidmət müddəti sıfra bərabərdir. Lakin bir sıra real sistemlərdə, o cümlədən mürəkkəb logistika sistemlərində həm kütləvi xidmət sistemlərinin, həm də ehtiyatların idarəedilməsi sistemlərinə əlamətləri vardır. Bu səbəbdən bu tip sistemlərin öyrənilməsi üçün yeni nəzəriyyənin yaradılması zəruri idi”.

Alimin bildirdiyinə görə hazırda bu nəzəriyyə mürəkkəb logistika sistemlərinin riyazi modellərinin yaradılmasında geniş şəkildə tətbiq olunur.

Ağası Məlikovun rəhbərliyi altında artıq bir neçə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilməklə yanaşı, onun adıçəkilən nəzəriyyə ilə bağlı tədqiqatları uğurla davam etməkdədir.



Samirə KƏRİMOVA